

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad:Süleyman

Soyad:Məmmədov

Ata adı:Abbas

Təvəllüd:09.06.1953

İş telefonu:0222667137

Mob:0503294717

E-mail:suleyman.mammadov53@gmail.com

Fakültə:Mühəndislik

Kafedra:informasiya texnologiyaları



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

1989-ci ildə "Maşınqayırma müəssisəsinin təsərrüfat mexanizminin imitasiya modeli" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2005-ci ildə Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr ixtisasi üzrə dosent elmi adı alıb.

ƏMƏK FƏALİYYƏTİ

1985-1988-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı;
2005-ci ildən Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr kafedrasının dosenti;Bakalavr pilləsində "Ekonometrika", "İqtisadi-riyazi üsullar", "İnformasiya iqtisadiyyatı", "İnformatika" fənlərindən mühazirə və seminar dərslərini aparır;
Magistr pilləsində "İdarəetmə sistemində informasiya texnologiyası", "İdarəetmə qərarlarının nəzəriyyəsi və metodları", "Riyazi üsullar və modelləşdirmə ", "İqtisadi proseslərin modelləşdirilməsi", "İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi", "Elektron kommərsiya və virtual idarəetmə"fənlərindən mühazirə və laboratoriya dərslərini aparır;
5 metodiki göstərişin,45 məqalənin,4 dərs vəsaitinin,11 proqramın müəllifidir.

TƏDQIQAT SAHƏSİ

"Heyvandarlıqda iqtisadi və texnoloji proseslərin riyazi modelləşdirilməsi" mövzusunda elmi-tədqiqat işi aparır;

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

1999-cu il, Gəncə “Yeyinti, yüngül sənaye və xidmət sahələrinin aktual problemləri” beynəlxalq elmi-texniki konfrans
2004-cu il, Gəncə, “AKTA-75” beynəlxalq elmi simpozium.

ELMI ƏSƏRLƏR

1. Proqramlaşdırma sistemi (BORLAND DELPHI 7) laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik göstəriş Metodik göstəriş ADAU nəşriyyatı,, Gəncə - 2012
2. Bakalavr pilləsinin 050632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə "Buraxılış işlərinin yerinə yetirilməsinə dair metodiki göstəriş"ADAU nəşriyyatı,, Gəncə -2010
3. Magistr pilləsinin 060632- “ idarəetmədə informasiya sistemləri” ixtisası üzrə "Magistrlik dissertasiya işlərinin yerinə yetirilməsinə dair metodiki göstəriş"ADAU nəşriyyatı,, Gəncə -2012.
4. “Dövlət büdcəsinə daxil olan vergilərin həcmninə ona təsir göstəricilərdən asılılığın ekonometrikmodelləşdirilməsi”ADAU nəşriyyatı,, Gəncə -2014,
5. “İnformatika fənnindən laboratoriya işlərinə aid məsələ və misallar” dərs vəsaiti.
6. “Məhsul istehsalı və xidmətlərin bölgüsünün sahələrarası balans modelləri” ADAU nəşriyyatı,, Gəncə -2010”
7. İstehsal və ona təsir edən amillər arasındakı asılılığın ekonometrikqiymətləndirilməsi Elmi məqalə, ADAU-nun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans, Gəncə-2010.
8. Оптимизационные модели удовлетворения потребителей поставками нефтепродуктов
Научная статья ADAU elmi əsərləri, Gəncə -2011, №1
9. İnformasiya iqtisadiyyatında elektron biznesin rolu və onun inkişaf perspektivləri Elmi məqalə ADAU elmi əsərləri, Gəncə -2011, №2
10. Azərbaycanda yoxsulluğun azaldılması problemləri və onun ekonometrikmodelləşdirilməsi. Elmi məqalə ADAU-nun elmi Nəəsərləri Gəncə-2009, №2
11. İnformasiya cəmiyyətində qərarların qəbul edilməsinin optimallaşdırılması. Elmi məqalə ADAU-nun elmi Nəəsərləri Gəncə- 2014, №1

DİL BİLİKLƏRİ

İngilis

Rus

Digər dillər

